

## AZƏRBAYCANDA AÇIQBUCUAQLI QLAUKOMA ZAMANI KANALOPLASTİKANIN ERKƏN NƏTİCƏLƏRİ.

*Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı ş., Azərbaycan*

**Açar sözlər:** kanaloplastika, açıqbucuaqlı qlaukoma, gözdaxili təzyiq, şlem kanalı

**Giriş.** Dünyada korluğun ikinci əsas səbəbi olan qlaukomadan 66 milyon insan əziyyət çəkir. Yaşı əllini ötmüş hər 200 insandan birində və yaşı səksəni ötmüş hər onundan birində qlaukoma vardır [1- 4].

Bütün növ qlaukomalarda əsas risk faktoru və müalicənin əsas məqsədi gözdaxili təzyiqin (GDT) yüksəlməsidir. Gözdaxili təzyiq gözdaxili mayenin kirpikli cismiñ çıxıntıları tərəfindən ifraz olunması və onun trabekulyar səbəkə (TŞ) və şlem kanalı (ŞK) ilə skleral kələfə drenajının nəticəsidir. Açıqbucuaqlı qlaukoma (AQ) gözdaxili mayenin TŞ və ŞK tərəfindən axımının azalmasıdır. Qapalibucaqlı qlaukoma (QQ) zamanı qüzezli qişa TŞ-yə nisbətən önə doğru italənir və gözdaxili mayenin axımını mahdudlaşdırır.

Erkən stadiyada medikamentoz, yaxud cərrahi müdaxilə qlaukomanın proqressivləşməsini saxlayır və ya ləngidir. Sübut olunmuşdur ki, AQ-li xəstələrdə ilkin cərrahi müdaxilə erkən tibbi yardımından daha effektivdir [5].

1970-ci illərin əvvəlindən Suqar, Kerns, sonra isə Fronopoulos tərəfindən təsvir edilən trabekulektomiya sonradan AQ-nin müalicəsində qızıl standarta çevrilmişdir [6-8]. Bu prosedur GDT-nin endirilməsi üçün nəzərdə tutularaq, gözdaxili mayenin ön kameradan subkonyuktival boşluğa axımını təmin edir. Əsas məqsəd filtrasiyon yastığı (FY) formlaşdırılmasıdır. Bu metod bir qədər fizioloji olmadığı üçün sklerada və konyunktivada çapıqların əmələ gəlməsi antimetabolitlərin istifadəsinə gətirib çıxarmışdır. Əməliyyat zamanı və sonrakı ağrılaşmalar haqda coxsayılı məqalələr çap olunmuşdur [9-12].

Bunlar arasında hipotoniya, makulopatiya, FP-nin infeksiyalasması, endoftalmit, hifema, supraxonoidal qansızma, FP-nin GDT-in artmasına səbəb olan inkapsulyasiyası, görmə itiliyinin azalması və kataraktanın formalşamasının yüksək riski vardır. Bütün bunlar GDT-in enməsinə səbəb olan, daha fizioloji (gözün ön kamerasına daxil olmayan) və FY-dən asılı olmayan metodun axtarışına səbəb oldu [13,14].

Krasnovun sinusotomiyası əsasında AQ üçün bir neçə ön kameraya daxil olmayan filtrasiyon cərrahiyə metodu təsvir olunmuşdur [15-16]. 1984-cü ildə Fyodorov dərin sklerektomiya (xarici filtrasiya ilə) texnikasını təsvir etdi. Əməliyyatın əsas məqsədi dessemət membranının üzərindən və ön TŞ-dən buynuz qişa-skleral stromanın götürülməsidir. Qalıq Trabekula-Dessemət Membran (TDM) gözdaxili mayenin axımına dayanıqlıq göstərirdi [17-18]. 1995-ci ildə Stigman viskokanalostomiya (xarici filtrasiyasız) texnikasını təsvir etdi. Burada əsas məqsəd kollaps olmuş ŞK-ni viskoelastik (OVD; Healon GV, AMO [Santa Ana, Calif] vasitəsi ilə genəldilmişdir [19]. Gözdaxili maye, TDM-dən həmçinin ŞK-nin mikroçatlarından axaraq, dərin sklerektomiyadakı kimi, intraskleral gölə daxil olur, sonra isə xarici filtrasiya olmadan fizioloji yoluna davam edir. Buna baxmayaraq, viskokanalostomiyanın uğursuzluğunun əsas səbəbi ŞK-nin rekollapsıdır [20,21]. Bundan başqa, kollektor kanalların əksəriyyəti aşağı nazal hissədə yerləşir [22-24].

Son texnoloji nailiyyətlər cərrahlara ŞK-yə bütün uzunuğu boyu daha atravmatik şəkildə daxil olmaq üçün yumşaq mikrokaterlərdən (iTrack, iScience Interventional, USA // GlaucoLight, DORC, Netherlands) istifadə etməyə imkan yaratmışlar. Bu texnika kanaloplastika adlanır [25-26].

Kanaloplastika yeni, penetrasiya etməyən, FP-dən asılı olmayan antiqlaukomatoz əməliyyatıdır. Əməliyyatın əsas məqsədi, gözdaxili mayenin fizioloji axımını yukstakanalikulyar TŞ-yə və ŞK-nin daxili divarına təsir etməklə bərpa etməkdir. Polipropilen mikrokater vasitəsilə ŞK-ya yerləşdirilir ki, daxili divarını genəltsin.

**Məqsəd.** AQ-li xəstələrdə kanaloplastikanın təhlükəsizliyini və effektivliyini qiymətləndirmək.

**Metodlar.** 14 iyul 2011-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin AQ-li xəstələrdə kanaloplastika əməliyyatını başladıq (uğurlu əməliyyat bir cərrah (H.C.V.) tərəfindən həyata keçirildi). 6 xəstənin altı gözündə ancaq kanaloplastika və 3 xəstənin 3 gözündə kanaloplastika fakoemulsifikasiya və intraokulyar linzanın implantasiyası ilə aparıldı. Müşahidələr 3 ay ərzində aparıldı. Xəstələrin orta yaşı  $60,3 \pm 8,2$  idi. Əməliyyatdan öncəki orta GDT  $30,6 \pm 4,7$  mm c.süt. idi. Əməliyyata qədər istifadə olunan qlaukoma əleyhinə damcılardan orta sayı  $2,3 \pm 0,5$  idi. GDT əməliyyatdan 1 və 3 ay sonra ölçülmüşdür. Bütün xəstələrdə 2 həftə sonra ön seqmentin optik koherent tomografiyası (ÖS-OKT- Visante; Carl Zeiss Meditec) və qoniokopiya aparılmışdır.

**Cərrahi texnika.**

1. Tağ əsaslı konyunktival loskutun hazırlanması. Konyunktiva və tenon kapsulu limb boyu kəsilir. Episkleral kollektor kanalların saxlanması üçün koaqluyasiya aparılır (Şək. 1).
2. Səthi skleral loskutun hazırlanması. 5.0x5.0 mm ölçülü və skleranın təqribi yarısını təşkil edən 200-300 mm qalınlıqlı parabolik formali səthi skleral loskut (Şək. 2).
3. Dərin skleral loskutun hazırlanması və ŞK-nin açılması. Dərin skleral loskut səthindən kiçik olmaqla 4.0 mm x 4.0 mm ölçüdə olur (Şək. 3). ŞK açıldıqdan sonra onun dəliyinin yerləşməsini müəyyənləşdirmək üçün fiziloji məhlul vurulur (Şək 4 a,b).
4. TDM pəncərənin hazırlanması və dərin skleral loskutun kəsilməsi (Şək. 5, a,b,v). Perforasiya və qüze hli qışanın prolapsı kimi ağrılaşmaları minimuma endirmək üçün GDT aşağı salınır. Şvalbe xəttinə ehmalca basılıraq TDM buynuz qısa-skleral birləşmədən ayrıılır. Gözdaxili mayenin axınıni artırmaq üçün yukstakanalikulyar TŞ götürülür (Şək. 6).
5. ŞK-nin kateterizasiyası. Glaucolight (Şək.7) mikrokateterinin köməyi ilə ŞK-nin tam (360°) mexaniki genişlənməsi aparılır. Qırmızı işq kateterin ŞK boyunca gedisi vizual olaraq izləməyə imkan verir (Şək.7,8,9).
6. Tikişin qoyulması. ŞK-nin (Şək. 10) tam dairəvi dilatasiyasından sonra Glaucolight kateterin distal sonuna 10-0 polipropilen (Prolene, Ethicon Inc) sap bağlanır. Sonra kateter geri çekilir.
7. Tikişin dərtiləməsi. Tikişin görilmə dərəcəsi TDM-in əyilməsinə görə qiymətləndirilir. (Şək. 11,12)
8. Konyunktivaya və skleraya sıx tikişlərin qoyulması. Skleraya 5-7 ədəd 8.0 sorulan tikiş qoyulur (Şək.13). Konyunktivaya 8.0 sorulan tikişlər qoyulur (Şək.14).



Şək.1. Konyunktival loskutun hazırlanması.



Şək. 2. Səthi skleral loskutun hazırlanması



Şək.3. Dərin skleral loskutun hazırlanması və ŞK-nin açılması.



Şək. 4. Balanslaşdırılmış fiziloji məhlulun (a)-dan önce və (b)-dən sonra vurulması.



Şək. 5. (a,b,v). TDM pəncərənin hazırlanması və dərin skleral loskutun kəsilməsi.



Şək. 6. Yukstakanalikulyar TŞ-nin götürülməsi.




Şək.7 Glaucolight, DORC,  
Netherlands



Şək. 8 ŞK-nın kateterizasiyası.



Şək. 9 ŞK-nın kateterizasiyası.



Şək. 10 Glaucolight kateterin distal sonuna 10-0 polipropilen sap bağlanır.



Şək.11 Tikişin dərtilması



Şək.12 Tikişin dərtilması



Şək.13 Sklera və konyuktivaya tikişlərin qoyulması.



Şək.14. Sklera və konyuktivaya tikişlərin qoyulması.

**Nəticə.** Əməliyyatdan 1 ay sonra orta GDT  $12.4 \pm 2.0$  mm c. süt., 3 ay sonra isə  $14.4 \pm 2.5$  mm c. süt. idi. Əməliyyatdan sonra bütün GDT göstəriciləri əhəmiyyətli dərəcədə enmişdir ( $P < 0.001$ ). Bütün xəstələrə əməliyyatdan 2 həftə sonra qonioskopiya və ÖS-OKT edilmişdir, harada ki, ŞK-nın gərilməsi və genəlməsi görünürdü (Şək. 16 a,b).



a



b

Şək. 16 Qonioskopiya və ÖS-OKT .

Kanaloplastikaya qədər antiqlaukomatoz damcılara sayı  $2.3 \pm 0.5$  idi və bu rəqəm ( $p < 0.01$ ) əməliyyatdan sonra əhəmiyyətli dərəcədə azaldı  $0.11 \pm 0.33$ . Əməliyyatdan sonra ən çox rast gəlinən ağrılaşma tranzitor hifema (44.4%) idi və 1 həftə içində sorulurdu. Əməliyyatdan sonra GDT-nin kəskin artması müşahidə olunmamışdır. Cərrahi induksiya olmuş astiqmatizm 2 ay ərzində  $-1.27 \pm 0.8$ -dən  $0.22 \pm 0.4$ -ə düşmüşdür. Hipotoniya ilə əlaqədar dayaz ön kamerası, makulopatiya və xoroideyanın qopması müşahidə olunmamışdır. TDM-in perforasiyası zamanı əməliyyat trabekulektomiyaya çevrilmişdir və xəstələr tədqiqata daxil edilməmişdilər.

**Müzakirə.** Kanaloplastikanın trabekulektomiyadan əsas üstünlüyü ağrılaşmaların çox az olmasıdır. Uzunmüddətli tədqiqatlar göstərmışdır ki, trabekulektomiya yaxşı cərrahi alternativ deyildir [27]. Kliniki tədqiqatlar kanaloplastikanın GDT-nin azalmasında təhlükəsizliyini və effektivliyini isbat etdi. Grieshaber və digərləri qaradərili afrikalılarda AQ zamanı kanaloplastikanın uzunmüddətli nəticələrini çap etmişlər. Bu xəstələrdə əməliyyatdan 12 ay sonra orta GDT  $15.4 \pm 5.2$  mm c. süt. idi. Bizim tədqiqat göstərdi ki, əməliyyatdan 3 ay sonra orta GDT  $14.4 \pm 2.5$  mm c.süt. olmuşdur. Əməliyyat zamanı və sonra heç bir ağrılaşma müşahidə olunmamış və istifadə olunan antiqlaukomatoz damcılara sayı azalmışdır. Tranzitor hifema ən çox rast gəlinən əməliyyatdan sonrakı ağrılaşma idi (44.4%). Texniki cəhətdən bu çətin yerinə yetirilən əməliyyatdır və öyrənmək üçün vaxt və cərrahi səriştə tələb edir. Tədqiqatın əsas çatışmayan cəhəti müşahidə dövrünün qısa olmasıdır.

**Nəticələr.** Kanaloplastika effektiv, ancaq cərrahi qabiliyyət tələb edən əməliyyatdır, hansı ki, gözdaxılı mayenin təbii yolla axımını intrakanalikulyar dərtliş tikişin köməyi ilə bərpa edir. Bu əməliyyat AQ-li böyüklərdə GDT-nin əhəmiyyətli dərəcədə enməsinə səbəb olur və azsaylı əməliyyatdan sonrakı ağrılaşmalarla müşayiət edilir. AQ-li xəstələrdə kanaloplastikanın effektivliyini qiymətləndirmək üçün xəstələrin daha uzunmüddətli müşahidəsi lazımdır.

## ƏDƏBİYYAT

- Quigley HA. The number of persons with glaucoma worldwide. Br J Ophthalmol 1996; 80:389–393.
- Vision 2020: The Rightto Sight a global initiative to eliminate avoidable blindness. Pizzarello L, Abiose A, Ffytche T, Duerksen R, Thulasiraj R, Taylor H, Faal H, Rao G, Kocur I, Resnikoff S. Arch Ophthalmol. 2004 Apr; 122(4):615-620. Review.
- Cause and prevalence of visual impairment among adults in the United States. Congdon N, O'Colmain B, Klaver CC, Klein R, Muñoz B, Friedman DS, Kempen J, Taylor HR, Mitchell P; Eye Diseases Prevalence Research Group. Arch Ophthalmol. 2004 Apr; 122(4):477-485.
- Prevalence of open-angle glaucoma among adults in the United States. Friedman DS, Wolfs RC, O'Colmain BJ, Klein BE, Taylor HR, West S, Leske MC, Mitchell P, Congdon N, Kempen J; Eye Diseases Prevalence Research Group. Arch Ophthalmol. 2004 Apr; 122(4):532-538
- Migdal C, Gregory W, Hitchings R. Long-term functional outcome after early surgery compared with laser and medicine in open-angle glaucoma. Ophthalmology 1994 Oct; 101(10):1651-1656;
- Sugar HS Experimental trabeculectomy in glaucoma. Am J Ophthalmol. 1961;51:623
- Cairns JE. Trabeculectomy. Preliminary report of a new method. Am J Ophthalmol. 1968; 66 (4):673-679.
- Fronimopoulos J, Lambrou N, Pelekis N, Christakis C. Elliot's trepanation with scleral cover (procedure for protecting the fistula in Elliot's trepanation with lamellar sclera cover). Klin Monbl Augenheilkd. 1970;156(1):1-8
- Jones E, Clarke J, Khaw PT. Recent advances in trabeculectomy technique. Curr Opin Ophthalmol 2005; 16:107-113
- Mac I, Soltau JB. Glaucoma-filtering bleb infection. Curr Opin Ophthalmol 2003;14:91-94
- Borisuth NSC, Phillips B, Krupin T. The risk of glaucoma surgery. Curr Opin Ophthalmol 1999; 10:112-116
- Ophir A, Encapsulated filtering bleb; selective review-new deductions. Eye 1992; 6:348-352
- Gedde SJ, Herndon LW, Brandt JD, et al. Surgical complication in the tube versus trabeculectomy study during the first year of follow-up. Am J Ophthalmol 2007;143:23-31
- Ellingsen BA, Grant WM. Trabeculotomy and sinusotomy in enucleated human eyes. Invest Ophthalmol 1972; 11:21-28
- Zimmerman TJ, Kooner KS, Ford VJ, et al. Trabeculectomy vs. nonpenetrating trabeculectomy: retrospective study of two procedures in phakic patients with glaucoma. Ophthalmic Surg 1984; 15:734-740
- Arenas E. Trabeculectomy ab externo. Highlights Ophthalmol. 1991; 19:59-66
- Fyodorov SN, Ioffe DI, Ronkina TI. Deep sclerectomy: technique and mechanism of a new antiglaucomatous procedure. Glaucoma 1984; 6:181-183

18. Kozlov V, Bagrov SN, Anisimova SY. Nonpenetrating deep sclerectomy with collagen. Eye Microsurgery. 1990;3:157Y162.
19. Stegmann R. Visco-canalostomy: a new surgical technique for open angle glaucoma. An Inst Barraquer. Spain. 1995;25:229Y232.
20. Stegmann R, Pienaar A, Grieshaber MC. Schlemm's canal surgery: restoring physiological aqueous outflow. In: Grieshaber MC, Orgul S, Flammer J, eds. Glaucoma TherapyVState of the Art. Basel: Association for Continuing Education in Ophthalmology; 2009.
21. Grieshaber MC, Pienaar A, Olivier J, et al. Canaloplasty for primary open-angle glaucoma: long-term outcome. Br J Ophthalmol. 2010;94(11):1478Y1482.
22. Ashton N. Anatomical study of Schlemm's canal and aqueous veins by means of neoprene casts. Part I. Aqueous veins. Br J Ophthalmol. 1951;35(5):291Y303.
23. Kleinert H. [The visible flow of aqueous humor in glaucoma after instillation of fluorescein into the anterior chamber; pathology of the intraocular humoral circulation.]. Klin Monatsblatter Augenheilkd Augenarztl Fortbild. 1953; 123(6):653Y680.
24. Kleinert H. [Vital staining of aqueous humor and its epibulbar outflow pathways following fluorescein injection into anterior chamber.]. Klin Monatsblatter Augenheilkd Augenarztl Fortbild. 1953;122(6):665Y682.
25. Bull H, von Wolff K, Körber N, Tetz M. Three-year canaloplasty outcomes for the treatment of open-angle glaucoma: European study results. Graefes Arch Clin Exp Ophthalmol. 2011 Oct; 249(10):1537-45.
26. Lewis RA, von Wolff K, Tetz M, Koerber N, Kearney JR, Shingleton BJ, Samuelson TW. Canaloplasty: Three-year results of circumferential viscodilation and tensioning of Schlemm canal using a microcatheter to treat open-angle glaucoma. J Cataract Refract Surg. 2011 Apr; 37(4):682-90.
27. Wishart PK (2008) Trabeculectomy is not the best surgical option for glaucoma. Eye 22: 603–606
28. Grieshaber MC, Pienaar A, Olivier J, Stegmann R. Clinical evaluation of the aqueous outflow system in primary open-angle glaucoma for canaloplasty. Invest Ophthalmol Vis Sci. 2010 Mar; 51(3):1498-1504.

Гасанов Д.В., Махмудова-Гасанова Н.А.

## РАННИЕ РЕЗУЛЬТАТЫ КАНАЛОПЛАСТИКИ ПРИ ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМЕ В АЗЕРБАЙДЖАНЕ

*Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, г.Баку, Азербайджан*

**Ключевые слова:** каналопластика, открытоугольная глаукома, внутриглазное давление, шлеммов канал

### РЕЗЮМЕ

**Цель:** Оценить безопасность и эффективность каналопластики у пациентов с открытоугольной глаукомой (ОГ).

**Методы:** В Национальном Центре Офтальмологии имени акад. Зарифы Алиевой были выполнены 9 успешных каналопластик у пациентов с ОГ. На 6-ти глазах у 6-ти пациентов была проведена только каналопластика, а на 3-х глазах у 3-их пациентов была проведена каналопластика в сочетании с факоэмульсификацией и имплантацией интраокулярной линзы. Каналопластика производилась при помощи натяжения 10-0 полипропиленовой нити с направлением микрокатетера Glaucolight. Наблюдения проводились в течение 3-х месяцев. Исследовались ВГД и послеоперационные осложнения.

**Результаты:** До операции среднее ВГД было  $30.6 \pm 4.7$  мм рт. ст. Через месяц после операции показатели среднего ВГД  $12.4 \pm 2.0$  мм рт.ст., через 3 месяца  $14.4 \pm 2.5$  мм рт.ст.. Среднее количество антиглаукоматозных капель до каналопластики составляло  $2.3 \pm 0.5$  и существенно уменьшилось до  $0.11 \pm 0.33$  после операции ( $p < 0.01$ ). Самым частым послеоперационным осложнением была транзиторная гифема (44.4%), которая проходила в течении недели.

**Выводы:** Каналопластика - эффективная операция, которая должна выполняться хирургом с достаточно высокой квалификацией, для восстановления естественного оттока внутрглазной жидкости с помощью интраканаликулярного натяжного шва. Она приводит к значительному снижению ВГД у взрослых пациентов с ОГ и имеет малое количество послеперационных осложнений. Для оценки эффективности каналопластики при ОГ необходимо длительное динамическое наблюдение за состоянием оперированных глаз.

## SHORT-TERM RESULTS OF CANALOPLASTY SURGERY FOR OPEN-ANGLE GLAUCOMA IN AZERBAIJAN

*National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan.*

**Key words:** canaloplasty, open-angle glaucoma, intraocular pressure, Schlemm's canal

### SUMMARY

**Purpose:** To assess the safety and efficacy of canaloplasty in adults with open-angle glaucoma (OAG).

**Methods:** Nine eyes of 9 OAG patients underwent canaloplasty surgery at National Ophthalmological Centre named after acad. Zarifa Aliyeva. Six eyes of 6 patients underwent canaloplasty alone and 3 eyes of 3 patients underwent canaloplasty combined with cataract surgery. Canaloplasty was performed with a 10-0 polypropylene tensioning suture guided by Glaucomight microcatheter. All patients were followed up for 3 months. Changes in intraocular pressure (IOP) and postoperative complications were examined.

**Results:** Mean preoperative IOP was  $30.6 \pm 4.7$  mm Hg and decreased postoperatively, being  $12.4 \pm 2.0$  mm Hg at 1 month,  $14.4 \pm 2.5$  mm Hg at 3 months. Mean number of antiglaucoma drops was  $2.3 \pm 0.5$  before canaloplasty and decreased to  $0.11 \pm 0.33$  at 3 months after canaloplasty ( $p < 0.01$ ). The most frequent postoperative complication was mild hyphema (44.4 %), which disappeared within 7 days after surgery.

**Conclusions:** Canaloplasty is an exciting but challenging procedure that aims to re-establish the natural outflow system. Canaloplasty led to a significant IOP reduction in adult patients with open-angle glaucoma and had an excellent short term postoperative safety profile. We need long period data to analyze effect of canaloplasty in adults with OAG.

### Korrespondensiya üçün:

Həsənov Cəmil Vaqif oğlu, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi gözün infeksiya xəstəlikləri və buynuz qışanın cərrahiyəsi şöbəsinin həkim-oftalmoloqu

*Ünvan: Baki ş., AZ1114, Cavadxan küç., 32/15*

*Tel. (012) 569-09-47*

*Email: administrator@eye.az : www.eye.az*